

**Günel Qəribova Aydın qızı<sup>14</sup>****PR BÖHRANININ ARADAN QALDIRILMASINDA MEDİANIN ROLU**

Sürətlə inkişaf edən və bir-birinə bağlı olan müasir dünyada ictimaiyyətlə əlaqələr böhranı qəçiləmdədir. Korporativ qalmaqallardan tutmuş məhsulun geri çağırılmasına qədər, yaranan ən kiçik problemlərlə belə təşkilatlar tez-tez diqqət mərkəzində olurlar. Bu böhranları necə idarə etmələri onların reputasiyasına ciddi təsir edir. Rəqəmsal əsrde media belə böhranlar zamanı ictimai rəyin formallaşmasında müüm rol oynayır.

Medianın PR böhranının idarə edilməsində rolü xəbərləri çatdırmaqdan daha geniş çərçivəyə çıxır; o, ictimai rəyə təsir edir, hekayəni çərçivəyə salır və təşkilatla onun maraqlı tərəfləri arasında əlaqə körpüsü rolunu oynayır [1]. Ümumilikdə isə bu prosesdə medianın çoxşaxəli istiqaməti mövcuddur:

**Böhran katalizatoru**

Media katalizator rolunu oynaya bilər, çox vaxt ictimaiyyətlə əlaqələr məsələlərini ön plana çıxarırlar. İstər ənənəvi, istərsə də rəqəmsal olsun, xəbər agentlikləri yaranan böhranlara diqqəti cəlb etmək gücünə malikdir. Məsələn, məlumat verən şəxsin ifşası və ya araşdırma jurnalistikası təşkilat daxilində gizli problemləri üzə çıxara bilər ki, bu da onu görməməzləkdan gəlməyi mümkünəzən edir.

Effektiv böhran idarəetməsi erkən aşkarlanma ilə başlayır və mediada işıqlandırma erkən xəbərdarlıq sistemi kimi xidmət edə bilər. Təşkilatlar proaktiv tədbirlər görəmək üçün media kanallarını və sosial media platformalarını müşahidə etməlidirlər.

**Təsirin gücləndiricisi**

PR böhran baş verəndən sonra media onun təsirinin gücləndiricisiniənə çevrilir. Xəbər hekayələri və sosial media müzakirələri alov kimi yayılaraq bir neçə dəqiqə ərzində global auditoriyaya çata bilər. Böhran hesabatının sensasiyalılığı vəziyyəti gərginləşdirərək, ilkin məsələnin əhatə dairəsini çox aşa bilən nüfuzu zərər vura bilər.

PR mütəxəssisləri bugünkü media mənzərəsində gücləndirmə potensialını başa düşməlidirlər. Bu bilik böhran kommunikasiyası strategiyalarını tərtib edərkən həyatı əhəmiyyət kəsb edir. Təşkilatlar medianın dinamikasını və sürətlə gücləndirmə potensialını nəzərə alan yaxşı düşünülmüş cavab hazırlamaqla nticələri idarə etməyə hazır olmalıdır.

**İnformasiya ünsiyyətçisi**

Medianın işıqlandırılması böhranı daha da gücləndirə bilsə də, informasiyanın ictimaiyyətə çatdırılması üçün müüm kanal rolunu oynayır. Yaxşı idarə olunan PR böhranı vaxtında, dəqiq və şəffaf ünsiyyətdən ibarətdir. Təşkilatlar rəsmi bəyanatları yaymaq, yenilikləri bölüşmək və birbaşa maraqlı tərəflərlə narahatlıqları həll etmək üçün mediadən istifadə edə bilərlər.

Böhran zamanı medianın effektiv kommunikasiyası strateji yanaşma tələb edir. PR mütəxəssisləri mesajlarını diqqətlə hazırlamalı, sualları qabaqcadan görməli və hədəf auditoriyasına çatmaq üçün uyğun media kanallarını seçməlidirlər. Media müsahibələri, press-relizlər və sosial media platformaları böhran ünsiyyəti alətlər dəstində yalnız bir neçə vasitədir.

**Hekayənin formallaşması**

Media orqanları PR böhranı ilə bağlı hekayəni formallaşdırmaq səlahiyyətinə malikdir. Onlar öz hesabatları vasitəsilə ictimai rəyə və böhran vəziyyətində olan təşkilat haqqında təsvəvlərlə təsir göstərə bilərlər. Bu, hətta sakit dövrlərdə də media ilə müsbət münasibətlərin saxlanmasına vacibliyini vurğulayır.

PR mütəxəssisləri bu əlaqələri qurmaq və saxlamaq üçün faal işləməlidirlər. Jurnalistlər və təsir edənlər ilə etimad və etibarın yaradılması böhran zamanı daha balanslı reportajlara səbəb ola bilər. Təşkilatlar daha dəqiq hekayənin formallaşmasına kömək etmək üçün medianı faktiki məlumat və kontekstlə də tömən edə bilər.

**Sosial medianın təkamülü**

Sosial medianın yaranması PR böhran idarəciliyində media mənzərəsini dəyişirdi. Sosial media platformaları məlumatların və fikirlərin sürətlə yayılmasına şərait yaradan bir çoxları üçün əsas xəbər manbəyinə çevrilir. Bu real vaxt rejimində, süzülməmiş mühit təşkilatlar üçün həm imkanlar, həm də problemlər yaradır.

Sosial medianı böhran kommunikasiya strategiyalarına daxil etmək indi vacibdir. Təşkilatlar onlayn səhəbətləri izləməli və onlarla əlaqə saxlamalı, səviylərə və dezinformasiyalara operativ reaksiya verməli, sosial mediadən şəffaflıq və maraqlı tərəflərlə birbaşa ünsiyyət vasitəsi kimi istifadə etməlidir.

**Güven və reputasiyanın bərpası**

PR böhranı pik həddini keçdikdən sonra media təşkilatın etimadı və reputasiyanı bərpa etmək səylərində həlliədici rol oynamaya davam edir. Müsbət media işıqlandırması, müsahibələr və təşkilatın bərpa səylərini vurğulayan məqalələr hekayəni böhrandan bərpaya çevirməyə kömək edə bilər.

Böhrandan sonra təşkilatlar dəyişikliklərə və təkmilləşdirməyə sadıqlıklarını qətirdirməq üçün media ilə six əməkdaşlıq etməlidirlər. Uğur hekayələrini bölüşmək və gələcək böhranların qarşısını almaq üçün atılan addımları nümayiş etdirmək maraqlı tərəflərin etibarını bərpə etməyə və təşkilatın reputasiyasını bərpə etməyə kömək edə bilər.

Natidə deyə bilər ki, media mənzərəsini başa düşmək və jurnalistlərlə müsbət münasibətlər qurmaq effektiv böhran idarəciliyinin vacib elementlərindəndir.

Cünki müasir rəqəmsal əsrdə sosial medianın yüksəlişi PR böhranının idarə edilməsini daha da çətinlaşdırır. Təşkilatlar inkişaf edən media mənzərəsini effektiv şəkildə idarə etmək üçün sosial medianın monitorinqini keçirməli və öz strategiyalarını qurmalıdır. Bunun üçün kifayət qədər örnəklər var. Onlardan biri də Tylenol zəhərlənmə böhranıdır(1982). Cığaçoda yeddi nəfər sianidlə bağlanmış Tylenol kapsullarını istehsal etdiğindən sonra ölüb. Tylenol istehsalçısı Johnson & Johnson, sürətlə hərəkət edib. Onlar mağaza rəsflərindən 31 milyon butulkaya Tylenol çıxardılar və saxta qablaşdırılmış pulsuz dəyişdirmə təklif ediblər. Şirkət həmçinin böhranla bağlı media və ictimaiyyətə açıq şəkildə əlaqə saxlayıb. Bu əsəffəvə qotiyyyətli hərəkət etimadın bərpasına və böhranın idarə edilməsi üçün standartın yaradılmasına kömək edib [3].

Başqa bir örnəyə isə yaxın keçmişdə bütün dünyamı ələ alan COVID-19 pandemiyasını misal götmək olar. COVID-19 pandemiyası geniş təsirləri olan global böhran idi. Media virus, hökumətin reaksiyaları və ictimai sağlamlıq qaydaları haqqında məlumatların yayılmasında mərkəzi rol oynadı. O, həmçinin pandemiyadan təsirlənən fərdlərin və icmaların hekayələrini gücləndirdi. Bundan əlavə, media hökumətin hərəkətlərini diqqətlə araşdırıb və peyvənd səylərinin vacibliyini bildirdi [2].

Bu nümunələr medianın ictimai qəvrayısa əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini, təşkilatlar və qurumlar üçün böhranların neticələrini necə formalasdırıb biləcəyini nümayiş etdirir.

Nehayət, medianın PR böhranının idarə edilməsinə təsiri hazırlığın və proaktiv yanaşmanın vacibliyini vurgulayır. Böhranın hazırlığı prioritetləşdirir və media ilə strateji əlaqədə olan təşkilatlar çətinlikləri həll etmək və PR böhranlarından güclü çıxməq üçün daha yaxşı təchiz olunublar.

## ƏDƏBİYYAT

1. Larsen Larsson PR and the Media (2009)
2. [https://www.who.int/campaigns/connecting-the-world-to-combat-coronavirus/healthyathome/healthyathome---mental-health?gclid=CjwKCAjw3ogoBhAjlEiwA\\_UalToVH\\_OLAhVLPiTOBzZWVfRfdUeWAUGgLnSF5IM0TGoMlY6a1Z\\_ABoCKfwQAvD\\_BwE](https://www.who.int/campaigns/connecting-the-world-to-combat-coronavirus/healthyathome/healthyathome---mental-health?gclid=CjwKCAjw3ogoBhAjlEiwA_UalToVH_OLAhVLPiTOBzZWVfRfdUeWAUGgLnSF5IM0TGoMlY6a1Z_ABoCKfwQAvD_BwE)
3. <https://skograndpr.com/2017/02/11/public-relations-case-study-johnson-johnson-tylenol-crisis/>

### Xülasə:

İctimaiyyətə əlaqələr (PR) böhranları istənilən vaxt istənilən təşkilatı zərbə altında qoymaq üçünə malikdir və effektiv şəkildə idarə edilmədikdə onların təsiri dağıdıcı ola bilər. Bu baxımdan müasir rəqəmsal əsrdə PR böhranının idarə edilməsində medianın rolü əhəmiyyətdən daha əhəmiyyətdir. Bu möqalədə medianın PR böhranı idarəciliyinə necə təsir etdiyi və əsas aspektləri araşdırılıb. Burada PR böhranları zamanı medianın katalizator, gücləndirici və kommunikator kimi rolü, həmçinin media ilə müsbət münasibət qurmaq və saxlamaq strategiyaları öncə çıxarılıb. Bundan əlavə, sosial medianın inkişaf edən mənzərəsi və onun PR böhranının idarə edilməsinə dərin təsiri qeyd olunub.

**Açar sözlər:** ictimaiyyətə əlaqələr, media böhran, PR böhranı, yeni media, sosial media, internet.

## The role of the media in overcoming the PR crisis

### Summary:

Public relations (PR) crises have the power to strike any organization at any time, and their impact can be devastating if not managed effectively. In this regard, the role of the media in managing the PR crisis in the modern digital age is more important than ever.

This article examines how media influence PR crisis management and its key aspects. Here, the role of the media as a catalyst, booster and communicator during PR crises, as well as strategies for establishing and maintaining a positive relationship with the media, are highlighted. Additionally, the evolving landscape of social media and its profound impact on PR crisis management are highlighted.

**Keywords:** public relations, media crisis, PR crisis, new media, social media, internet.

## Роль СМИ в преодолении пиар-кризиса

### Резюме:

Кризисы связей с общественностью (PR) могут поразить любую организацию в любое время, и их воздействие может быть разрушительным, если им не управлять эффективно. В связи с этим роль СМИ в управлении PR-кризисом в современную цифровую эпоху важна как никогда.

В данной статье рассматривается влияние СМИ на PR-кризисное управление и его ключевые аспекты. Здесь подчеркивается роль СМИ как катализатора, усилителя и коммуникатора во время пиар-кризисов, а также стратегии установления и поддержания позитивных отношений со СМИ. Кроме того, подчеркивается развивающаяся среда социальных сетей и ее глубокое влияние на управление пиар-кризисами.

**Ключевые слова:** связи с общественностью, медиакризис, пиар-кризис, новые медиа, социальные сети, интернет.

**РӨҮÇİ:** dos. S.Abbasova